

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

**Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin
bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması
“Qaydası” və “Forması”nın təsdiq edilməsi barədə**

Bakı şəhəri

№304/1

5 oktyabr 2018-ci il

Auditor xidməti bazarında şəffaflığın artırılması və haqsız rəqabətin aradan qaldırılması, geniş yayılmış dempinq hallarının qarşısının alınması və auditə ictimai etimadın gücləndirilməsi məqsədilə məcburi auditdən yayınmaya qarşı təsirli tədbirlərin görülməsi, çirkli pulların yuyulmasına və korrupsiyaya qarşı mübarizədə auditorların məsuliyyətini yüksəltmək və son dövrlərdə bir sıra auditorlar tərəfindən keyfiyyətsiz auditor xidməti göstərilməsinə dair müvafiq dövlət qurumlarından, sahibkarlardan və iş adamlarından, habelə Auditorlar Palatasının üzvləri tərəfindən daxil olmuş şikayətləri nəzərə alaraq “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsini, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”nin II və III bölmələrini əsas götürərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Bu qərarın 1-ci əlavəsində göstərilmiş “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması Qaydası” təsdiq edilsin.

2. Bu qərarın 2-ci əlavəsində göstərilmiş “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırma Forması” təsdiq edilsin.

3. Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi E.İbrahimova və Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi S.Gülməmmədova tapşırılsın ki, bir ay müddətində Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması “Qaydası”nın və “Forması”nın tətbiqi məqsədilə Auditorlar Palatasında auditor xidməti müqavilələrinin vahid qeydiyyatı üçün elektron resursun (portalın) yaradılmasını təmin etsinlər.

4. Auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara tapşırılsın ki, 2018-ci il 1 noyabr tarixindən etibarən bu qərarın icrasını təmin etsinlər.

5. Auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərlərinə çatdırılsın ki, bu qərarın tələblərinin yerinə yetirilməməsinə görə barələrində intizam və digər tədbirlər (o cümlədən, auditor fəaliyyəti ilə məşğul olmaq üçün auditor təşkilatlarına və sərbəst auditorlara verilmiş xüsusi razılığın (icazənin) ləğv edilməsi) görülməkdir.

6. Auditorlar Palatası sədrinin müşaviri F.Qarayevə, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini F.Kamalovaya və Aparatın informasiya texnologiyaları üzrə mütəxəssisi İ.Zeynallıya tapşırılsın ki, on gün müddətində bu qərarın və ona əlavələrin mətnlərinin Azərbaycan, ingilis və rus dillərində Palatanın internet sahifəsində yerləşdirilməsini təmin etsinlər.

7. Bu qərarın icrası və ona nəzarət Auditorlar Palatasının Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi S.Gülməmmədova həvalə edilsin.

Palatının sədri

Vahid Novruzov